



## “Bugünkü Azərbaycan dünyada miqyasında güclü ölkələr sırasında”



### Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.**

Azərbaycan Televiziyasından **Rövşən Məmmədov:** Cənab Prezident, hər vaxtınız xeyir olsun. Öncə müsahibəyə görə hər birimizin adından Sizə təşəkkür edirik. Suverenliyimizin tam bərpa olunmasından, xüsusən də Xankəndi Zəfərindən sonra belə bir görüş, belə bir müsahibə hər birimizin arzusu idi. Odu ki, bu arzumuzu nəzərə aldıqımıza görə Sizə təşəkkür edirik.

Cənab Prezident, yeni tarixi reallığı, yeni tarixi mərhələni yaşayırsınız. Ən böyük reallıq qeyd etdiyimiz kimi, Qarabağın tam azad olunması, Qarabağdan separatizmin, terrorizmin təcizlənməsi və Sizin təbiriyyə desək, tarixin zibilliyinə atılmasıdır. Əlbət-

tə ki, hər bir reallığın arxasında güc, prinsiplilik, əzmlər, iradə və Sizin “demir yumruğunuz”dur. Məhz ona görə də mən istədim elə ilk sualımı bugünkü reallıqlardan son 20 illik fəaliyyətə nəzər salmaqla başlayaq. Bu gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanımızdan, suverenliyimizi tam bərpa etmiş Azərbaycanımızdan son 20 illik fəaliyyətə nəzər salsaq, hansı mənzərəyə canlanır? Biz bu 20 ildə haradan-haraya gəlmişik?

**Prezident İlham Əliyev:** Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bil-

mək olmaz, xalqımız, dövlətimiz hansı bəlalara, faciələrə üzlaşsın bilərdi. Hər halda müstəqilliyimizin ilk iki il öyanı şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzlaşsın bilər. 2003-cü ildə əsas 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü ildə yox, 1993-cü ildə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcridəndən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq, görürük ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

## Fransanın iddiaları qərəzli və əsassızdır

Azərbaycan-Fransa münasibətlərinin inkişafı istiqamətində həm Ulu Öndər Heydər Əliyevin dövründə, həm də Prezident İlham Əliyevin hakimiyyətində olduğu illərdə işlər görüldü: “Lakin təəssüflər olsun ki, Fransa dövləti bunu heç zaman qiymətləndirməyib. Bu gün Fransa Ermənistanından çox ermənilik edir. Bunun əsas səbəbi isə Ermənistanı dəstək vermək, bu xalqın xoşbəxtliyinə, uğurlu gələcəyinə

nail olmaq deyil. Sadəcə olaraq, Fransa Ermənistanında mövqelərini möhkəmləndirməklə Cənubi Qafqazda özünə yer tutmaq istəyir. Fransa Afrikada, eləcə də digər ölkələrdə müstəmləkəçilik meyilləri xeyli zəiflədiyinə görə yeni siyasi şans qazanmaq istəyir. Ona görə də dünyada böyük dövlətlərdən biri kimi varlığını təsdiq etmək üçün Cənubi Qafqazda möhkəmlənmək niyyətinə düşüb”.

Bütün bunlar əfsanədir, reallaşmayacaq xəyallardır. Çünki Azərbaycan müstəqil və qətiyyətli siyasət yürüdən, iqtisadiyyatını möhkəmləndirən, beynəlxalq aləmdə böyük nüfuzlu malik olan bir dövlətdir. Azərbaycan bir çox beynəlxalq normaların həyata keçirilməsində təşəbbüskardır. Elə ona görə də dünyanın əksər ölkələri Azərbaycanın yürütdüyü siyasətə müsbət dəyər verir və onu yüksək qiymətləndirirlər.

## Yalan və qərəzdən yoğrulmuş hesabatda erməni barmacağı

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda, guya, dini etiqad azadlığına etinasız münasibət olduğu göstərilir. Adətən, belə qərəzli məsələlərin altından həmişə bir erməni barmacağı çıxır. Araşdırma zamanı məlum olub ki, doğrudan da, Birləşmiş Ştatların Dövlət Departamentinin dünyadakı dini duruma əlaqədar azadlıq indeksində də, onun Azərbaycanla bağlı reallıqdan uzaq hissəsini də erməni millətçisi

Daniella Aşbaxyan hazırlayıb. İstər-istəməz sual yaranır ki, nəyə görə Dövlət Departamenti Azərbaycan haqqında hesabat hazırlamağı erməniyə həvalə edir? Məgər o boyda departamentdə başqa bir millətin nümayəndəsi yoxdur? Bütün dünyaya ermənilərin Azərbaycana qarşı düşmənçilik münasibəti məlumdur. O cümlədən, Dövlət Departamentinin də. Belə bir vəziyyətdə hesabatın hazırlanmasının erməniyə tapşırılmasının özü qərəzliyə yol açan başlıca amildir. Məsələyə belə qeyri-ciddi yanaşan Dövlət Departamentinin özü ədalət prinsipini pozur. Barmacağı da sındırsalar, erməni heç vaxt Azərbaycan haqqında müsbət bir şey yazmaz.

Hesabatın etnik erməni ABŞ vətəndaşı tərəfindən tərtib olunmasının özü əvvəlcədən düşünülmüş addımdır.

## Azərbaycan ictimaiyyəti adından Fransada Xursidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı bəyanat qəbul olunub

Bu gün Natəvanın Şuşada ucaldılan büstü, Ağdamda bərpa edilmiş qəbirüstü abidəsi Azərbaycan xalqının tarixi Zəfərinin tənəşəsini nümayiş etdirir. Onların dağıdılması, talan edilməsi artıq tarixin arxivinə qovuşmuş ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi bütün işğal dövründə Fransanın gözləri qarşısında baş verib.

Vaxtilə Natəvanın ailə mülkü olan Xankəndi də indi azaddır.

Göründüyü kimi, bu gün Natəvan obrazı həm də yeni çağlar qazanaraq, özündə Şuşa Zəfərini, Xankəndi Qələbəsini təcəssüm etdirir. Ona görə də Fransada məhz Natəvanın abidəsinə qarşı olan bu iyrənc hərəkətlər təsadüfi görünür. Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın Evian-Le-Ba şəhərindəki heykəlinə çıxmaqla, hansı səviyyəyə endiyininin fərqinə varmalıdır. Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək.

## Antiislamçı, türk düşməni, uğursuz aktyor Fransanın yeni hökumət başçısı "zəngin" bioqrafiyaya malikdir

Fransanın yeni hökumət başçısı "zəngin" bioqrafiyaya malikdir

Ötən ilin avqustunda ermənipərəst siyasətçi ölkənin təhsil müəssisələrində ənənəvi müsəlman qadın geyimləri olan abayaya qadağa qoyub. 2023-cü ilin sentyabrında Fransa Dövlət Şurası bu qərarı təsdiqləyib. Onun erməni diasporu ilə sıx əlaqələri olduğu bildirilir.

## Hayastanda iqtisadiyyat iflic olub Ölkədə bahalaşma isə bütün sahələri əhatə edib

Hazırda ölkədə adambaşına düşən gəlir qabaqcıl ölkələrlə müqayisədə təxminən 16 dəfə, məhsuldarlıq isə 9 dəfə aşağıdır. Hayastanın ərzaq təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür, bu sahədə islahatlara başlamaq barədə təşəbbüs göstərilir. Məhz bunun nəticəsidir ki, Hayastanda kond təsərrüfatı sahəsində azalma 25-30 faiz təşkil edir.

Bu arada Hayastanda cari ilin ilk ayından etibarən inflyasiyaya görə əhalinin məaşlarından pul tutularaq, müxtəlif fondlara və dövlətin xeyriyyə ləhiyələri üçün nəzərdə tutulmuş büdcəsinə verilməsi planlaşdırılır. Dövlətin bir sıra qanunvericilik dəyişiklikləri səbəbindən ölkədə kəskin bahalaşma gözlənilir. Məcburi pensiyalar üçün, məaşdan ödənilən aylıq məbləğ bu il əhəmiyyətli dərəcədə artacaq.

### ◆ Müəllifi İlham Əliyevdir

## İcbari tibbi sığortadan vətəndaşlar necə bəhrələnilirlər?

**Prezidentin sosial islahatlarının tərkib hissəsi olan bu xidmətdən əhali razılıq edir**

"Buradakı xidmət təkəmə mənim yox, bütün ailə üzvlərimizin ürəyincədir. Əvvəllər buraya daha çox həyəcan hissi ilə, indi isə böyük inamla, heç nə ödəmədən üz tuturuq. Diqqət, qayğı, yüksək xidmət insana harada olduğu unudulmur".

Abşeron Rayon Mərkəzi Xəstəxanasına daxil olan kimi eşitdiyimiz belə xoş sözlər, insanlarda hiss edilən nikbinlik bizdə böyük maraq doğurdu. Xəstələr və onların yaxınları ilə söhbətləşəndə bir daha aydın oldu ki, burada hər

kəsə yüksək səviyyəli xidmət göstərilir. Bu sağlamlıqlarını əmin öllərə etibar edənlərdə ruh yüksəkliyi yaradır.

Həmsöhbətimiz Abdulla Abdullayev kimi digər xəstələr və onların yaxınları da bu müəssisədə göstərilən tibbi xidmətdən, xüsusilə də icbari tibbi sığortanın tətbiqi ilə reallaşan yeniliklərdən məmnunluqla söz açırlar. Onlar deyirlər ki, artıq həm özlərinin, həm də yaxınlarının sağlamlığını Abşeron Rayon Mərkəzi Xəstəxanasının peşəkər heyətinə könlü rahatlığı ilə etibar edə bilirlər.

# “Bugünkü Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır”

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib



Əvvəlki 1-ci səh.

Son 20 ilin tarixinə gəlincə, hətə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarımda da bu barədə kifayət qədər açıq danışıqlar.

Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpə etmişik və sentyabr hadisələrini, əlbəttə ki, ümumi kontekstdən çıxarıb bilməz. Yeni sentyabr qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqtə-nöqtənin bu hadisə bütün işlərimizin əl bil ki son nədəsi idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpə etmişik ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.

“Real” Televiziyasından **Mirşahin Ağayev:** Cənab Prezident, oktyabr ayının 15-də Siz Xankəndidə Azərbaycan Bayrağını qaldırdınız və mənə elə gəlir ki, bu, Ulu Öndər Heydər Əliyevin əli idi, bu, Pənahəli xanın əli idi, bu, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əli idi və bütün əllər məhz Sizin əlinizdə cəmləşmişdir. Mən Xankəndini tərk etdiyim təxminən 30 il əvvəl - 1991-ci ildə tərk etmişdim, orada Matvey Radaev ilə müsahibə olmuşdu, “Orqkomitet”də, sonradan separatçılar iqtidarə gəhdə çevrildilər. Mənim üçün çox maraqlıdır, o an hansı hissləri yaşadınız? Bu sualın cavabını mən həm də adlarını çəkdiyim bütün o ulu insanların ruhu ilə bağlayacam.

**Prezident İlham Əliyev:** Bilirsiniz, yəqin ki, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bu kadrları gördəndə hamımız eyni hissləri keçirmişik, o cümlədən mən də. Mənim hisslərim Azərbaycan vətəndaşlarının hisslərindən heç də fərqlənmirdi, qürur və sevinc hissi əlbəttə ki. Eyni zamanda fikirləşirdim ki, ədalətə inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərirdi, ruh düş-

künlüyünə gətirib çıxara bilər, bəd-binlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Yeni cəmiyyətin, sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükələrdir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədalət sən gərəkdir təmin edərsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işləyir. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədalət tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədalətə özləri təmin etməlidirlər. Biz məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədalət özü-özünə bərpə etmişik. Ona görə də o cümlədən bu nöqtəyi-nəzərdən də önəmliyədir, çünki ədalətə inam bərpə edilmişdir. Yeni biz hamımız gördük ki, bəli, ədalət zərər çalıb, biz öz haqqımızı yekunlaşdırmışıq və ədalət özü-özünə bərpə etmişik.

Halbuki əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Öksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiqlər mexanizmlərini işə salmağa çalışdılar. Yeni biz bu ədalətə, eyni zamanda beynəlxalq müstəvidə siyasi və diplomatik savaşa aparaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmliyədir.

Bir də gözümlərin önünə bax sizin də qeyd etdiyiniz o kadrları gölədir. Həmin meydan, həmin şəhər, ancaq tam fərqli mənzərə. O meydana, o meydana bənzər yerləşən, - onu da deməliyəm ki, Azərbaycan memarı, səhiv etmişəm, Həsən Məcidov əhli bu Azərbaycan memarı, həmin o “Apkom” deyilən binanın müəllifi olmuşdur, - həmin o binada, həmin o meydana, o vaxt Azərbaycan qarşı Xüsusi Komitə faktiki olaraq Qarabağın Azərbaycanın əlindən alınması üçün bir mexanizm idi. O Xüsusi Komitə, ona rəhbərlik edən şəxs və digər şəxslər, onların bütün addımları və hərəkətləri Qarabağ Azərbaycan qorapar Ermonistana bağlamaq idi.

Yeni bütün bu kadrlar gözümlərin önünə gəldi və töbi ki, hissələrin çoxluğu deməyə imkan vermir ki, hansı üstünlük təşkil edirdi. Təbi ki, Xocalıda bayraq qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda

bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətə tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.

Yeni bunlar tarixi anlardır. Biz hamımız xoşbəxtlik ki, bu dövrdə yaşayıyıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik, hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkətə çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfsizliklərimizin sayırları baxmayaraq, bu mövzu unudulmadı. Bunu bizə unutdurmaq istəmişdilər. Müxtəlif bəhanələr alındı - Ermonistana əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaranması möhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişişən gənc nəsil bu məsələdə fəal iştirak etməyə yetmişdi. Bizim isə məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bizə nəşib olmasa bu tarixi ədalət bərpə etmək, gələcək nəsillər onu etməlidirlər.

Bir məsələni də mən deməliyəm, töbi ki, hamımız istəyirdik ki, biz öz ərazi bütövlüyümüzü nə qədər mümkünsə, bir o qədər tezliklə bərpə edək. Ancaq tarix nöqtəyi-nəzərindən 30 il o qədər də böyük dövr deyil. Bu müddət ərzində danışıqlar prosesini zamanı bir çox təkliflər irəli sürülmüşdü və bəziləri düşünə bilərdik ki, nə üçün Azərbaycan bu təklifləri qəbul etmir? Axı bu təkliflər əsasında rayonların bir neçəsi Azərbaycanca heç bir müharibə aparılmadan qaytarılacaq, oraya keçmiş köçkünlər qayıdacaq, eyni zamanda, vəziyyət normalaşacaq. Nə üçün Azərbaycan bu təkliflərdən razılaşmır və barışmır? Təbi ki, danışıqlar prosesinin öz strategiyası, öz taktikası var idi. Təbi ki, biz danışıqları elə aparırırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünmə biləcəkdir. Bu məsələni dərindən düşünməliyəm, əgər bizə nəşib olmasa bu tarixi ədalət bərpə etmək, gələcək nəsillər onu etməlidirlər.

Bir məsələni də mən deməliyəm, töbi ki, hamımız istəyirdik ki, biz öz ərazi bütövlüyümüzü nə qədər mümkünsə, bir o qədər tezliklə bərpə edək. Ancaq tarix nöqtəyi-nəzərindən 30 il o qədər də böyük dövr deyil. Bu müddət ərzində danışıqlar prosesini zamanı bir çox təkliflər irəli sürülmüşdü və bəziləri düşünə bilərdik ki, nə üçün Azərbaycan bu təklifləri qəbul etmir? Axı bu təkliflər əsasında rayonların bir neçəsi Azərbaycanca heç bir müharibə aparılmadan qaytarılacaq, oraya keçmiş köçkünlər qayıdacaq, eyni zamanda, vəziyyət normalaşacaq. Nə üçün Azərbaycan bu təkliflərdən razılaşmır və barışmır? Təbi ki, danışıqlar prosesinin öz strategiyası, öz taktikası var idi. Təbi ki, biz danışıqları elə aparırırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünmə biləcəkdir. Bu məsələni dərindən düşünməliyəm, əgər bizə nəşib olmasa bu tarixi ədalət bərpə etmək, gələcək nəsillər onu etməlidirlər.

Bir məsələni də mən deməliyəm, töbi ki, hamımız istəyirdik ki, biz öz ərazi bütövlüyümüzü nə qədər mümkünsə, bir o qədər tezliklə bərpə edək. Ancaq tarix nöqtəyi-nəzərindən 30 il o qədər də böyük dövr deyil. Bu müddət ərzində danışıqlar prosesini zamanı bir çox təkliflər irəli sürülmüşdü və bəziləri düşünə bilərdik ki, nə üçün Azərbaycan bu təklifləri qəbul etmir? Axı bu təkliflər əsasında rayonların bir neçəsi Azərbaycanca heç bir müharibə aparılmadan qaytarılacaq, oraya keçmiş köçkünlər qayıdacaq, eyni zamanda, vəziyyət normalaşacaq. Nə üçün Azərbaycan bu təkliflərdən razılaşmır və barışmır? Təbi ki, danışıqlar prosesinin öz strategiyası, öz taktikası var idi. Təbi ki, biz danışıqları elə aparırırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünmə biləcəkdir. Bu məsələni dərindən düşünməliyəm, əgər bizə nəşib olmasa bu tarixi ədalət bərpə etmək, gələcək nəsillər onu etməlidirlər.

“ARB 24” Televiziyasından **Cinara Nurməmmədova:** Cənab Prezident, ötən ilin ən mühüm hadisələrindən biri həm də “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması idi. Bundan dərhal sonra Azərbaycana qarşı təzyiqlər başlandı, “Qarabağda humanitar böhran yaranırdı” ittihamı irəli sürüldü. Həmin dövrdə hətə Xankəndidə Azərbaycanın Bayrağı da ucaldırılmışdı, separatçılar da orada müəyyən fəaliyyət göstərdilər və təzyiqlər də daha çox idi. Hazırda vəziyyət dəyişib və tamamilə yeni realitlər yaranıb. Hansı məqamlar, hansı nüanslar var ki, artıq biz onlardan danışa bilərik. Yeni, Azərbaycan sərhəd-keçid məntəqəsini yaradarkən hansı riskləri gözü almışdı?

**Prezident İlham Əliyev:** Bilirsiniz, biz 10 noyabr üçtərəfli Bəyanatı imzalandan sonra, əlbəttə ki, gələcək addımlarımızla bağlı ciddi düşüncələrimiz vardı. Çünki 10 noyabr hadisəsi də bir dövr idi və müharibə nə ilə nəticələnməyə, noyabrın 8-də mən tam deyə bilməzdim, yeni tam əminliklə deyə bilməzdim. Əlbəttə, mən bilirəm ki, bizim Zəfərimizlə nəticələnməyə, amma necə və nə vaxt, noyabrın 8-də demək mümkün deyildi. Çünki noyabrın 8-də, töbi ki, çox böyük hadisə baş verdi - Şuşa işğaldan azad edildi və faktiki olaraq separatçıların müqaviməti, belə deyək, strateji nöqtəyi-nəzərdən mənasız olmuşdu. Əlbəttə, əgər müharibə davam etsəydi, Kəlbəcərdə Laçın rayonlarını özü də artıq çətin mövsümdə azad etmək çox çətin olardı. Halbuki biz bunu da edə bilərdik. Amma itkilərimiz həddindən artıq çox ola bilərdi, hətta 44 günlük müharibədə verdiyimiz şəhidlərin sayından qat-qat çox ola bilərdi. Biz hamımız bunu yaxşı bilirdik, çünki indi də oralar gedən, o bölgələrə gedən hər bir insan görür ki, nə dəyərdə çətin relyefdə yerləşən bir ərazidir. Ancaq əgər Ermonistan kapitulyasiya aktına imza atmasaydı, biz əlbəttə ki, müharibəni davam etdirəcəkdik son nöqtəyə qədər.

Ona görə 8 noyabrın ərzində - ertəsi gün bütövlükdə şəhərdən axşam qədər, gecəyə qədər Rusiya Prezidenti vasitəsilə Azərbaycan-Ermonistan danışıqlarına həsr edilmişdir. Üçtərəfli Bəyanatın qəbul edilməsi, o şərtlərlə qəbul edilməsi, hesab edirik ki, bizim böyük siyasi uğurumuzdur. Əlbəttə, əgər Şuşa işğaldan azad olunmasaydı, o şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yeni bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı.

Ancaq hər halda 10 noyabrın sonra müəyyən bir vakuum yarandı. Heç kim bilmirdi bundan sonra nə olacaq? O vaxt hələ meydana olan

Minsk qrupunun həmsədrliyi də, demək olar ki, özləri də bilmirdilər nə ilə məşğul olacaqlar və bəzi səfərlər də oldu. Ermonistandakı vəziyyət töbi ki, birmənalı idi. Azərbaycanda xalq sevinc içində idi. Ancaq mən bildirdim ki, bu, işin sonu deyil. Çünki bir çox tamamlanmamış məsələ var və o məsələlərə aydınlıq gətirilməlidir, ilk növbədə, ovaxtı Laçın dəhlizi ilə bağlı olan məsələ.

Müəyyən müddətdən sonra, xüsusilə gördəndə ki, bu yol vasitəsilə Ermonistan Qarabağa silah-sursat, minalar göndərir, hərbi birliklərin rotasiyası həyata keçirilir, biz məsələ qaldırmağa başlamışdıq ki, artıq biz bu yola nəzarət etməliyik. Əfsuslar olsun ki, o vaxt Rusiya tərəfi buna müsbət yanaşmadı. Ancaq biz yəndə də öz sayılıqlarımızla davam etdirirdik, mən deyə deyər bilərəm ki, uzun müddət ərzində - beş dəfə Rusiya tərəfinə ən yüksək səviyyədə müraciət edilmişdir ki, gəlin bu yola birlikdə nəzarət edək. Çünki belə çıxır ki, siz buna tam nəzarət edə bilmirsiniz, hətta yəqin yadıңызdadır, orada aşkarlanmış minaların da istehsal müddəti çox böyük sualları var. 2021-ci ildə Ermonistanda istehsal edilmiş minalar oraya necə gətirildi? Yeni, töbi ki, bu minaların hərmin o Laçın-Xankəndi yolu vasitəsilə gətirilmişdi. Ona görə biz məsələ müddəti çox böyük sualları var. 2021-ci ildə Ermonistanda istehsal edilmiş minaların oraya necə gətirildi? Yeni, töbi ki, bu minaların hərmin o Laçın-Xankəndi yolu vasitəsilə gətirilmişdi. Ona görə biz məsələ müddəti çox böyük sualları var. 2021-ci ildə Ermonistanda istehsal edilmiş minaların oraya necə gətirildi? Yeni, töbi ki, bu minaların hərmin o Laçın-Xankəndi yolu vasitəsilə gətirilmişdi. Ona görə biz məsələ müddəti çox böyük sualları var.

Bələkklə, Qarabağa qanunsuz silahlardan, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüz olmuşdu. Ancaq buna baxmayaraq, biz humanitar gediş-gəlişə də heç bir əngəl qoymamışdıq. Hamımız yaxşı xatırlayırıq ki, o vaxt Qırmızı Xaç xətti ilə xəstələr təxliyə edilirdi, aparıldı, gətirilirdi. Bir müddətdən sonra Qarabağda yaşayan ermənilər o yoldan istifadə etməyə başlamışdılar və heç bir problem onlar üçün yaranmırdı. Sadəcə olaraq, onların məşinləri yoxlanılırdı, öz məşinləri ilə gedib-gəlirdilər. Azərbaycan sərhədçiləri maksimum dərəcədə diqqətli idilər və belə də tapşırıq almışdılar ki, mülki şəxslərə qarşı hər hansı bir həmtəsizlik edilməsin. Ancaq ondan sonra hərbi təxribat təşkil edildi. Bizim postumuz atəşə tutulmuşdu və biz töbi ki, qarşı istintaq

aparmaq üçün o yolu müvəqqəti olaraq bağladıq, amma sonra yenə də açdıq. Ondən sonrakı hadisələri siz yaxşı xatırlayırsınız, bu barədə çox danışmaq istəmirəm. Ermonistan dövlətinin tör-töküntüləri və bəzi yerli separatçılar faktiki olaraq özləri özlərini humanitar yardımdan məhrum etmişdir.

Yeni 23 aprel hadisələri çox önəmli bir tarixdir. O vaxt və ondan sonra mən demişdim ki, 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpə edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik. Biz 23 aprelə qədər də bir neçə dəfə Ermonistana və yerli separatçılara nümayiş etdirmişdik ki, bu bizim torpağımızdır, həm biz yəndə də öz sayılıqlarımızla davam etdirirdik, mən deyə deyər bilərəm ki, uzun müddət ərzində - beş dəfə Rusiya tərəfinə ən yüksək səviyyədə müraciət edilmişdir ki, gəlin bu yola birlikdə nəzarət edək. Çünki belə çıxır ki, siz buna tam nəzarət edə bilmirsiniz, hətta yəqin yadıңызdadır, orada aşkarlanmış minaların da istehsal müddəti çox böyük sualları var. 2021-ci ildə Ermonistanda istehsal edilmiş minaların oraya necə gətirildi? Yeni, töbi ki, bu minaların hərmin o Laçın-Xankəndi yolu vasitəsilə gətirilmişdi. Ona görə biz məsələ müddəti çox böyük sualları var.

Yeni, o əməliyyatlar, sadəcə olaraq, kortəbii seçilmişdi, məqsədyönlü əməliyyatlar idi. Çünki müharibədə xüsusilə bizim relyefi nəzərə alsaq, əsas məsələ təpələrin kəməni əlindən olmasıdır və 19-20 sentyabr əməliyyatının qısa müddət ərzində aparılmasının əsas səbəbi də məhz dediyim o vaxta qədər keçirilmiş əməliyyatlardır və töbi ki, Laçın istiqamətində Azərbaycan-Ermonistan sərhədinin nəzarətə alınması. Çünki separatçılar artıq silah-sursata malik olmaq üçün bu imkanlardan da məhrum edilmişdi.

**İctimai Televiziyadan Fikrət Doluxanov:** Cənab Prezident, 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpə olunmasını və qeyd etdiyiniz kimi, tarixi ədalətə bərpə edilmişdir. Çünki bir neçə saat ərzində hətta o Hərbi çayının üzərindəki körpüdə yerləşdik. Təbi ki, buna hazırlıq aparılmışdır və bəzi sayıqlar baxmayaraq, oradan artıq heç yerə getmədik.

Bələkklə, Qarabağa qanunsuz silahlardan, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüz olmuşdu. Ancaq buna baxmayaraq, biz humanitar gediş-gəlişə də heç bir əngəl qoymamışdıq. Hamımız yaxşı xatırlayırıq ki, o vaxt Qırmızı Xaç xətti ilə xəstələr təxliyə edilirdi, aparıldı, gətirilirdi. Bir müddətdən sonra Qarabağda yaşayan ermənilər o yoldan istifadə etməyə başlamışdılar və heç bir problem onlar üçün yaranmırdı. Sadəcə olaraq, onların məşinləri yoxlanılırdı, öz məşinləri ilə gedib-gəlirdilər. Azərbaycan sərhədçiləri maksimum dərəcədə diqqətli idilər və belə də tapşırıq almışdılar ki, mülki şəxslərə qarşı hər hansı bir həmtəsizlik edilməsin. Ancaq ondan sonra hərbi təxribat təşkil edildi. Bizim postumuz atəşə tutulmuşdu və biz töbi ki, qarşı istintaq

Çünki bizim məqsədimiz suverenliyi tam bərpə etmək idi və burada yaşayın əhalini inandırmaq idi ki, onlar vahid Azərbaycan dövləti qarşısında rahat və təhlükəsiz yaşaya bilərlər. Bizim niyyətimiz çox açıq, aydın idi və o təmaslar əsasında bəzi müsbət addımlar da atılmışdı. Yeni ki, yeni Laçın-Xankəndi yolu marşrutunun müəyyən edilməsi, çəkilməsi çox önəmli hadisə idi və 23 aprel hadisələrindən əl bil ki, təməlini qoymuşdu. Çünki biz artıq yeni yol çəkərək Laçın şəhərini özümüzdə qayıtdıq. Onu da bildirməliyəm ki, avqustun əvvəlində artıq yol hazır olandən sonra biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, biz avqustun 5-də artıq o yola çıxırıq və Laçın götü-rük nəzarətimizə. Yeni o, bir bildiriş idi. O, bir xahiş deyildi, bildiriş idi. Ondən sonra bilirsiniz ki, yerli ermənilər vaxt istəmişdilər, avqustun 25-nə qədər. Biz də razılıq etdik və avqustun 26-da Laçına girdik. Yeni ki, bütün bunlar sentyabr hadisələrinə gedən yolun bir hissəsidir.

Digər müsbət sayıqla biləcəkdir hadisələr də olmuşdur, o cümlədən Zabux kəndində evlərin yandırılması. Halbuki mən siza deyə bilərəm ki, ermənilər tərəfindən tikilmiş bütün evləri biz sökdük, yerlə yekasan etdik və Zabuxda indi yerləşən Azərbaycan vətəndaşları bizim tərəfindən tikilmiş evlərdə yaşayırlar. Ancaq o fakt özlüyündə bir göstərici idi. Biz də bunu müsbət qarşılamışıq. Sanki Kəlbəcərdə, Laçında evlərin yandırılması və ağacların kəsilməsi vəhşiliklərdən sonra bu, bir qədər normal addım sayılır. Yeni bütün bu müsbət hadisələr deməyə əsas verirdi ki, qan tökülmədən, heç bir əməliyyat aparılmadan biz öz suverenliyimizi bərpə edə bilərik və Qarabağ ermənilərinə də dəfələrlə deyilmişdir ki, yeganə yolunuz budur: kim istəyir burada qalır, Azərbaycan vətəndaşları yaşayın, kim istəmir, Ermonistana və başqa yerə gedir. Hətta Laçında keçmiş məcburi köçkünlər görüş zamanı - may ayının 28-də mən açıq demişdim ki, onların bir yolu var: qanunsuz qurumu buraxmaq, bizə təslim olmaq və bizə tabe olmaq. Bunu mən açıq demişdim. Mən bu və bütün başqa məsələlərdə, bütün çıxışlarında tam səmimiyyəmlə hesab edirəm ki, Ermonistan tərəfi artıq bunu bilir. Yeni deyirik, onu da edirik və onu nəzərdə tuturuq. Ancaq görünür ki, başqa mesajlar da verilməmişdir. Təbi ki, burada beynəlxalq aktorlar da çox mənfi rol oynamışdılar. Ermonistana və separatçılara müəyyən ürək-dirək mənası daşıyan mesajların verilməsi onlarda belə bir fikir yarırdı ki, onlar bax, bu vəziyyətə bağlı heç nə etməzlidirlər.









## "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

"Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 602; 2011, № 2, maddə 71; 2013, № 1, maddə 22) 7.10.3-cü maddəsinə "döniz" sözlükdən sonra "ətraf" sözü əlavə edilsin.

İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2023-cü il

## Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357, № 12, maddə 1539; 2015, № 3, maddə 259, № 6, maddə 689, № 12, maddə 1436; 2016, № 2 (II kitab), maddə 214, № 6, maddələr 970, 988, 1008, № 7, maddə 1246, № 11, maddə 1794; 2017, № 7, maddə 1312, № 11, maddə 1963, № 12 (II kitab), maddələr 2218, 2257; 2018, № 1, maddə 32, № 3, maddə 386, № 6, maddə 1156, № 7 (I kitab),

maddə 1434; 2019, № 1, maddə 23, № 7, maddə 1191, № 8, maddə 1380, № 11, maddə 1686; 2020, № 5, maddə 523, № 6, maddə 676, № 7, maddə 832, № 11, maddə 1333; 2021, № 7, maddə 717, № 8, maddə 894; 2022, № 8, maddə 833, № 12, maddələr 1390, 1401; 2023, № 1, maddə 28, № 2, maddə 185, № 4, maddə 445, № 5, maddə 620) 3.0.17-ci maddəsinə "dönizçi kitabçası (vəsiqəsi)" sözləri "dönizçinin şəxsiyyət sənədi" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2023-cü il

## Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12 (I kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10,

maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 697, 700, 702, 733, № 7, maddələr 1268, 1271,

1293, № 11, maddələr 1968, 1978, № 12 (I kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (I kitab), maddə 1441, № 10, maddə 1972, № 11, maddə 2213, № 12 (I kitab), maddə 2472; 2019, № 4, maddə 586, № 7, maddə 1201, № 8, maddə 1367; 2020, № 3, maddə 223, № 5, maddə 518, № 7, maddə 832, № 8, maddə 1010, № 11, maddələr 1332, 1333; 2021, № 6 (I kitab), maddə 541, № 8, maddə 894, № 12, maddə 1336; 2022, № 5, maddələr 434, 437, № 7, maddə 703, № 8, maddələr 821, 828, № 12, maddələr 1363, 1373; 2023, № 1, maddə 39, № 2, maddə 207, № 4, maddə 445, № 6, maddə 755; Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1023-VIQD nömrəli Qanunu) 252-ci maddəsinin adına və 252.1-ci maddəsinə (hər iki halda) "mühitini" sözlükdən əvvəl "ətraf" sözü əlavə edilsin.

İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2023-cü il

## Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 503

QƏRAR

Bakı şəhəri, 30 dekabr 2023-cü il

### "Şərtlər toplusunun nümunəvi forması"nın təsdiq edilməsi haqqında

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununda dəyişiklik barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.10-cu bəndindəki icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

- "İşlərin açıq tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması" təsdiq edilsin (1 nömrəli əlavə).
- "Malları açıq tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması" təsdiq edilsin (2 nömrəli əlavə).
- "Xidmətlərin açıq tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması" təsdiq edilsin (3 nömrəli əlavə).
- "Satılma predmetinin ikimərhələli tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması" təsdiq edilsin (4 nömrəli əlavə).
- "İşlərin qapalı tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması" təsdiq edilsin (5 nömrəli əlavə).
- "Malların qapalı tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması" təsdiq edilsin (6 nömrəli əlavə).
- "Xidmətlərin qapalı tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması" təsdiq edilsin (7 nömrəli əlavə).
- "İşlərin kotirovka sorğusu metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması" təsdiq edilsin (8 nömrəli əlavə).
- "Malların kotirovka sorğusu metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması" təsdiq edilsin (9 nömrəli əlavə).
- "Xidmətlərin kotirovka sorğusu metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması" təsdiq edilsin (10 nömrəli əlavə).
- "Satılma predmetinin bir mərhələdən satın alınması üçün şərtlər toplusunun nümunəvi forması" təsdiq edilsin (11 nömrəli əlavə).
- Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,  
Azərbaycan Respublikasının  
Baş naziri

## Prezident İlham ƏLİYEV: "Mən heç şübhə etmirdim ki, gün gələcək və Xankəndi şəhərində Azərbaycan bayrağı qaldırılacaq"

"44 gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan təzyiqlər göstərildi, təhdidlər səsləndirildi. Ancaq bizi haqq yolumuzdan heç kim döndərə bilmədi. Mən Vətən müharibəsi dövründə Azərbaycan xalqına müraciət edərək demişdim ki, düşmənlə bizə torpaqlarımızın azad olunmasının tarixini versin, o zaman biz müharibəni dayandırmaya hazırıq və belə də oldu. Şuşa zəfərindən sonra düşmənlər faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimi idi və bu gün bizim bax burda - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi parad keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi. O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada - Xankəndi şəhərində Azərbaycan bayrağı qaldırılacaq".



"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin çapdan yeni çıxışı 131-ci kitabında yer alan bu fikirləri dövlət başçısı 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində xalqımızın Vətən müharibəsində öldürüldüyü Zəfərin 3-cü ildönümünə həsr olunan hərbi paradda çıxışı zamanı söyləyib.

ƏZƏRTAC xəbər verir ki, çoxcildliyin "Zəfər kitabı" adlandırılan 131-ci nömrədə toplanmış materiallar 2023-cü ilin sentyabr-noyabr aylarını əhatə edir. Bu kitabda Prezident İlham Əliyevin Sərsəng su anbarının ərazisində, Ağdərə, Xankəndi, Xocavənd, Xocalı şəhərlərində, Xocalı rayonunun Əsgərən qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması, eləcə də Xankəndidə xalqımızın Vətən müharibəsində qazandığı böyük zəfərə həsr olunmuş hərbi paradın iştirakına dair materiallar toplanıb.

Prezident İlham Əliyev ötən ilin sentyabr ayında Cəbrayıl və Zəngilan rayonlarına səfər edib, tikinti işləri ilə tanış olub, Zəngilanda yaşayış komplekslərinin təməlləşmə mərasimlərinə iştirak edib, sentyabrın 29-da "Davamlı şəhərlər iqtisadi inkişafın həyata keçirilməsi və bərabərsizliklərlə mübarizə aparın qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edib. Bütün bunlara dair materiallarla yeni kitabda tanış olmaq mümkündür. Kitabda dövlət başçısının, həmçinin Füzuli rayonuna, Şuşaya, habelə

Sumqayıt şəhərinə səfərlərinə dair geniş məlumatlar yerləşir.

Yeni kitab Azərbaycan Prezidentinin 2023-cü ilin oktyabr ayında Gürcüstana işgüzar səfərinə, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızistana səfərinə, noyabr ayında Türkcükləri Təşkilatının "Türk Əsr" çağırışında keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana, İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistana səfərləri haqqında informasiyalar daxil edilib.

Prezident İlham Əliyevin Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirakı haqqında materiallar da bu kitabda yer alıb.

Yeni nəşrdə dövlət başçısının TÜRKSÖY-ün yaradılmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirin, İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 27-ci iclasının, Azərbaycan qadınlarının VI qurultayının, 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sergisinin, "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətləri də təqdim edilib.

"Azərneşr" tərəfindən buraxılan 131-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.

## Azərbaycan ictimaiyyəti adından Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşığılıqçı münasibətlə bağlı bəyanat qəbul olunub

Azərbaycan ictimaiyyəti adından Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşığılıqçı münasibətlə bağlı bəyanat qəbul olunub.

ƏZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: "Biz - Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimləri, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Yelisey sarayının sifarişli ilə Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbul etməmiş sayırıq, abidənin üzərində bağlanmış milli Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndiririk.

Xurşidbanu Natəvan bütün Şərqdə və islam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübarizə kimi tanınır, onun əsərləri Azərbaycanda dövlət varidəti elan olunub. Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində böhs etdiyi Natəvan eyni zamanda Azərbaycan və Fransa xalqları arasında dostluğun təməlini quran kimi tanınır.

Evian-Le Ba şəhərində baş vermiş rəzalət Fransanın hakimiyyətində azərbaycanofobiya, türkofobiya, islamofobiyə hansı həddə çatdığıni aydın şəkildə göstərir.

Ədəbiyyatın, incəsənətin, mədəniyyətin çirkin siyasət oyunbazlığına alət edilməsini kəskin şəkildə pisləyirik.

Natəvan Şuşa şəhərinin əsasını qoyan Pənahlı xanının nəvəsidir, Xan qızının bütün həyat və fəaliyyəti doğma Şuşa ilə sıx bağlıdır. O, daim Şuşa şəhərinin abadlığı və ictimai-mədəni mühtinin inkişafı üçün çalışıb, humanist təbiəti, nəcibliyi, mərhəməti ilə şöhrət qazanıb.

Vaxtilə Natəvanın Şuşada büstü ucaldılmışdı, hətta abidə Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətləri Üzeyir Hacıbəyli, Bülbülün büstləri kimi 1992-ci ildə Ermənistan tərəfindən güllələndi və material kimi xaricdə satışı çıxarıldı. Bu gün hər 3 büst Şuşada - doğma torpağımızdır.

Azərbaycan Prezidenti İlham Əliyev bu milli irsi, tarixi ədaləti bərpa etdi. Natəvanın Ağdamda ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsi də abadlaşdırıldı. Bu gün Natəvanın Şuşada ucaldılan büstü, Ağdamda bərpa edilmiş qəbirüstü abidəsi Azərbaycan xalqının tarixi Zəfərin tonantısını nümayiş etdirir.

Onların dağıdılması, talan edilməsi artıq tarixin arxivinə qovuşmuş ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi bütün dövrlərdə Fransanın gözəli qarşısında baş verib.

Vaxtilə Natəvanın ailə mülkü olan Xankəndi də indi azaddır.

Göründüyü kimi, bu gün Natəvan obrazı hom də yeni çalarlar qazanaraq, özündə Şuşa Zəfərini, Xankəndi Qələbəsinin təəcəssüm etdirir. Ona görə də Fransada məhz Natəvanın abidəsinə qarşı olan bu iyrenc hərəkətlər təsadüfi görünür. Fransa hakimiyyəti siyasəti hikkəsini Natəvanın Evian-Le Ba şəhərindəki heykəlinin çıxmaqla, hansı səviyyəyə endiyinin fərqi nə varmalıdır. Bu, Fransanın siyasəti tarixinə qara ləkə kimi düşəcəkdir.

2020-ci il Vətən müharibəsi dövründə Azərbaycan Fransa tərəfindən davamlı şəkildə iftiralara üzlaşıdı. Bu gün də bütün beynəlxalq platformalarda Fransa hakimiyyəti Azərbaycana qarşı hücumə keçib. Biz yaxşı başa düşürük ki, bu, Azərbaycan işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfərin qisasıdır. Yelisey sarayından buna son qoyulmasını tələb edirik.

Fransa hakimiyyətini Natəvanın heykəli ilə əlaqədar rüsvayçılığı aradan qaldırmağa, həmin parkda yerləşdirilmiş lövhədə silinmiş "Azərbaycan Bağı" sözlərini yerinə qaytarmağa çağırıraq.

Biz Fransanın Azərbaycandakı səfirinə indiyədək gətməkdən imtina etdiyi Şuşada Natəvanın abidəsinə ziyarət etməyə mənəvi borcu olduğunu xatırladıraq.

Yelisey sarayı Azərbaycan bədi fikrinin və mədəniyyətinin görkəmli xadiminə qarşı bu hərəkətlər, azərbaycanlı diplomatların, jurnalistlərin Fransadan çıxarması əvəzinə, Parisdəki Azərbaycan səfirliyinə edilmiş hücumə araşdırılmalı, günahkarları cəzalandırılmalıdır.

Bu, bütün Azərbaycan ictimaiyyətinin gözləntisi və tələbidir".

**İmzalar:**  
Anar - Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri;  
Fərhad Xəlilov - Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri;  
Rəşad Məcid - Azərbaycan Mətbuat Şurasının sədri;  
Rasim Balayev - Azərbaycan Kinematografçılar İttifaqının sədri;

Çingiz Abdullayev - Xalq yazıçısı;  
Sabir Rüstəmxanlı - Xalq şairi;  
Nəriman Həsənzadə - Xalq şairi;  
Ramiz Rövşən - Xalq şairi;  
Mövlud Süleymanlı - Xalq yazıçısı;  
İlqar Fəhmi - Azərbaycan Yazıçılar Birliyinin katibi;  
Səlim Babullaoglu - Azərbaycan Yazıçılar Birliyinin katibi;  
Elçin Hüseynbəyli - Azərbaycan Yazıçılar Birliyinin katibi;  
Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri;  
Bəyimxanım Vərdiyeva - Xan Şəhinski Fondunun sədri;  
Nəsiman Yaqublu - "Tarix və Mətbuat Araşdırmaları Dəstəyi" İctimai Birliyinin sədri;  
Mübariz Əsgərov - "Obyektiv" Milli Dəyərqlər Təbliğatı Dəstəyi İctimai Birliyinin sədri;  
Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri;  
Nuriyyə Hüseynova - Dünya Musiqi Xəzinəsinin İncisi - Muğam İctimai Birliyinin sədri.

## Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçiləri təltif ediliblər

Yanvarın 8-də baş prokuror Kamran Əliyev rəhbər işçilərin iştirakı ilə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikası baş prokurorunun köməkçisi Müqəddəs Sultanov, Samux rayon prokuroru Mayıl Hacıyev və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuroru İlham Səlimovü qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib.

Görüşdə baş prokuror tərəfindən prokurorluqda uzumüddətli qüsuruz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara "Prokurorluğun fəxri işçisi" döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri formanı təqdim edilib.

Daha sonra tədbir iştirakçıları xatirələrini bölüşürək xatirə şəkli çəkdiriblər.



# MÜƏLLİFİ İLHAM ƏLİYEVDIR

"Buradakı xidmət təkə mənim yox, bütün ailə üzvlərimizin ürəyindədir. Əvvəllər buraya daha çox həyəcan hissi ilə, indi isə böyük inamla, heç nə ödəmədən üz tuturuq. Diqqət, qayğı, yüksək xidmət insana harada olduğunu unudurur".

Abşeron Rayon Mərkəzi Xəstəxanasına daxil olan kimi eşitdiyimiz belə xoş sözlər, insanlarda hiss edilən nikbinlik bizdə böyük marağ doğurdu. Xəstələr və onların yaxınları ilə söhbətəşəndə bir daha aydın oldu ki, burada hər kəsə yüksək səviyyəli xidmət göstərilir. Bu isə sağlamlıqlarının əmin əllərə etibar edənlərdə ruh yüksəkliyi yaradır.

Həmsəhəbətimiz Abdulla Abdullayev kimi digər xəstələr və onların yaxınları da bu müəssisədə göstərilən tibbi xidmətdən, xüsusilə də icbari tibbi sığortanın tətbiqi ilə reallaşan yeniliklərdən məmnunluqla söz açırlar. Onlar deyirlər ki, artıq həm özlərinin, həm də yaxınlarının sağlamlığını Abşeron Rayon Mərkəzi Xəstəxanasının peşəkər heyətinə könül rahatlığı ilə etibar edə bilərlər.

## Yüksək keyfiyyətli tibbi xidmət artıq əlçatandır

Xəstəxananın birinci mərtəbəsində vətəndaşların icbari tibbi sığortanın xidmətlərindən rahat şəkildə yararlanmaları üçün lazımı şərait yaradılıb. Vətəndaş içəri daxil olub elektron növbə sistemindən nömrə götürür. Növbəsi çatanda isə elektron lövhədə bunu görür və vətəndaş xidmət personalına yaxınlaşıb hansısa sahə üzrə həkimin qəbuluna düşmək üçün göndəriş alır.

Həkim vətəndaşı müayinə etdikdən sonra xəstəliyin əsl səbəblərini tam dəqiqləşdirmək üçün onu müxtəlif analizlər verməyə göndərir.

Müayinədən sonra həkim xəstənin əməliyyata ehtiyacı olduğunu müəyyən edirsə, bununla bağlı rəy yazır. Vətəndaş həmin rəyi "göndəriş bölməsi"ne təqdim edir. Əgər xəstəxanada həmin xəstənin əməliyyatı üçün müvafiq imkanlar mövcuddursa, gün təyin edilir və vətəndaş həmin gün əməliyyata alınır. Əgər xəstəxanada həmin əməliyyatın həyata keçirilməsi mümkün deyilsə, xəstənin əməliyyatı üçün digər dövlət və ya özəl xəstəxanalara göndəriş verilir. Yəni, bir sözlə, bitkin bunlar çox asanlıqla və heç bir ödəniş edilmədən həyata keçirilir.

Ümumiyyətlə isə icbari tibbi sığortanın tətbiqi ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasında xidmətin keyfiyyəti yüksəlib, əhatəsi genişləndi. Keyfiyyətli tibbi xidmətin təşkili üçün xəstəxanada Qastroentoloji kabinet, Neonatologiya bölməsi, Neyrotravma, Üz-çənə, Sterilizasiya şöbələri kimi yeni kabinet, bölmə və şöbələr yaradılıb, vətəndaşların növbə problemini aradan qaldırmaq üçün elektron növbə sistemi formalaşdırılıb, əməliyyatxana sayı 3-dən 5-ə, çarpayı sayı 145-dən 200-ə çatdırılıb. Bundan başqa, xəstəxanada fəaliyyət göstərən doğum və ginekologiya, poliklinika, şüa diaqnostikası, fizioterapiya, cərrahiyyə, üz-çənə cərrahiyyəsi, neyrotavma, anesteziologiya, reanimasiya və intensiv terapiya, terapiya, uşaq, hemodializ, laboratoriya və stomatologiya şöbələrinin işi müasir standartlara uyğun qurulub. Burada ən müasir IV səviyyə laboratoriya quraşdırılıb. Tamamilə yeni müayinə

üsullarının tətbiqi edildiyi xəstəxana həm də yeni cihazlarla təchiz olunub. Son illərdə burada çalışan ixtisaslı, uzman həkimlərin də sayı artıb.

Xəstəxananın direktoru Azər İsmayilovla söhbətəşəndə zamanı bəlli olur ki, məhz bu yeniliklərin nəticəsidir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasından Bakıya göndərilən xəstələrin sayı dəfələrlə azalıb. 2023-cü ilin 11 ayında xəstəxanaya 723 min 545 müraciət daxil olub. Müraciətlər üzrə 659 min 809 ambulator, 10 min 576 stasionar xidmət göstərilib. Bu müddətdə 8 min 632 cərrahi əməliyyat icra olunub. Hazırda gün ərzində ambulator şəraitdə 2500-3000 xəstəyə xidmət göstərilir. Gündəlik 15-20 arasında cərrahi əməliyyatlar aparılır.

Ölkədə icbari tibbi sığortanın tətbiqini inqilabi yenilik adlandıran Azər İsmayilov qeyd edir ki, "semsəka modeli" özünü doğrultmadığına görə tamamilə yeni model üzərində işləmək zərurəti yaranmışdır: "Bu baxımdan icbari tibbi sığortanın tətbiqi ciddi siyasi iradə tələb edirdi. Ümumiyyətlə, son 20 ildə 750-dən çox xəstəxana yenidən əsaslı təmir edilərək və ya tikilərək istifadəyə verilib. Bu, çox vacib idi, çünki infrastruktur və maddi-texniki baza olmadan icbari tibbi sığortanın tətbiqi mümkün deyildi. Bu gün bütün bu faktorlar - yeni xəstəxanalardan istifadəyə verilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi və on minlərlə gəncin dövlətin maliyyə imkanları hesabına xaricə ixtisaslaşması icbari tibbi sığortanın tətbiqi üçün münbit şərait formalaşdırıb".

2021-ci ilin fevralında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış olan Abşeron Rayon Mərkəzi Xəstəxanasında cəmi iki aydan sonra icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Direktorun sözlərinə görə, bundan sonra xəstəxanada müşahidə edilən ən vacib yeniliklərdən biri dəqiq və düzgün qeydiyyatın aparılmasıdır. Ambulatorla stasionar xidmətin bir-birindən tamamilə ayrılması nəticəsində vətəndaşların, eləcə də tibb işçilərinin işi əsaslı şəkildə asanlaşdı. Həmin icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanada dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemlərində mövcud olan təcili və təxirəsalınmaz yardım bölməsinin yaradılması ən vacib iş idi. Xəstələrin ağırlıq dərəcəsinə görə çeşidlənməsinin aparılması və laboratoriyaların təkmilləşdirilməsi də tibb ocağının işini xeyli asanlaşdırıb.

"Hazırda Abşeron rayonunda əhali sayı sürətlə artır. Ona görə xəstəxanaya müraciət edənlərin sayı da kəskin şəkildə çoxalıb. Keçən ilin eyni dövrü ilə müqayisədə ambulator müraciət sayı 650 mindən 750 minə yüksəlib, əməliyyat sayı isə iki dəfə çoxalıb. Lakin xəstəxananın hazırkı şəraiti əhalini təmin etməyə imkan verir. Əsas məqsəd xidmətin çeşidini artırmaqdır. Yeni müayinə, müalicə və diaqnostika metodlarının tətbiqi vətəndaşların inamını və eti-

## İcbari tibbi sığortadan vətəndaşlar necə bəhrələnilirlər?

Prezidentin sosial islahatlarının tərkib hissəsi olan bu xidmətdən əhali razılıq edir

barını artırdığına görə müəssisəyə xəstə axını da sürətlənir. Belə halda sözsüz ki, maddi-texniki bazanın daha da təkmilləşdirilməsinə, hətta yeni xəstəxana binasının inşasına zərurət yarana bilər", - deyərək həkim vurğulayır.

Azər İsmayilov onu da qeyd edir ki, ötən il xəstəxanadakı həkimlərin sayı 249 nəfər olduğu halda, bu il həmin göstərici 290-a çatdırılıb. Bu da nılmaz faktordur ki, kadrlar tələblərə cavab verməzsə, icbari tibbi sığortanın effektiv tətbiqi mümkün olmaz: "Xaricə təhsil alan həkim-mütəxəssislərin

xəstəxanaya dəvət olunmasının, ümumilikdə kadr potensialının gücləndirilməsinin nəticəsidir ki, vətəndaş axını, müraciət sayı, eləcə də cərrahi əməliyyatların sayı xeyli artıb".

## "İcbari tibbi sığortanın tətbiqi bizi maddi sıxıntıdan qurtardı"

Abşeron Rayon Mərkəzi Xəstəxanasında xəstələri həm isti münasibəti, həm də peşəkərliyi ilə razı salan həkimlərdən biri mama-ginekoloq Sahilə Səfərova. Türkiyənin Qazi

Universitetinin Tibb fakültəsində uzmanlıq qazandıqdan sonra Vətəndəş dövlət 2023-cü ilin yanvar ayından bu xəstəxanada çalışır. Vətəninə, xalqına xidmət etməyi özüne borc bilən Sahilə Səfərova deyir ki, ötən bir il ərzində, xüsusən də icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanada ciddi dəyişikliklər olub.

"Daha əvvəl dövlət xəstəxanalarında ambulator və cərrahi əməliyyatlar əlçatmırdı. İndi isə hər sahədə keyfiyyətli xidmət göstərilir və bu hamı üçün əlçatandır. İcbari sığortanın tətbiqi bir çox xoşagəlməz tənzimləmələri dəyişib. Həkim-xəstə münasibətləri yaxşılaşıb. Artıq həkimlərə hörmət və düzgün münasibət müşahidə edilir. Həkimlər də xəstələrdən pul gözləmir, yalnız öz işləri ilə məşğul olurlar", - deyərək S.Səfərova qeyd edir.

Yeri gəlmişkən, Sahilə Səfərovanın xəstələri də həkimlərdən çox razılıq edir, ona dərin təşəkkürlərini bildirdilər. Yaxın aylarda ana olmağa hazırlaşan pasiyent Vüsalə Kazımova ilə həmsəhəbət oldu. O bildirdi ki, Sahilə həkimin, eləcə də bu xəstəxanada göstərilən peşəkər tibbi xidmətin sayəsində neçə illik arzusuna çatıb. Bir neçə ay sonra körpəsini qucağına alacaq Vüsalə xanım icbari sığortanın qazandırdığı üstünlüklərə görə razılığını bildirdi: "İllər boyu xaricə xəstəxanalara o qədər pullar tökmüşük. Amma şükürlər olsun ki, bu xəstəxanada Allah biza bala payı verdi. Nə xərçimiz çıxdı, nə də yollarda qaldıq. İcbari sığortanın tətbiqi bizi maddi sıxıntıdan qurtardı, vaxtımız da, pulumuz da özümüzə qaldı".

Həkim-mütəxəssis Sahilə Səfərovanın sözlərinə görə, gün ərzində müraciət edən 30-40 xüsusən başqa klinikalara yollanmadan, elə Abşeron Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur: "Doğum üçün müraciətlər daha çox olur. Xəstələr razılırlar, doğrudur, gəlmədən öncə şayiələrə qapılı bilərlər, amma gəlib xidməti gördükdən sonra fikirlərini müsbət mənada dəyişirlər. Ümumiyyətlə, icbari tibbi sığortanın tətbiqi dövlət xəstəxanalarına münasibəti dəyişib, insanlar keyfiyyətli xidmət gördükcə yaxşı mənada təəccüblənirlər".

"Daha əvvəl dövlət xəstəxanalarında ambulator və cərrahi əməliyyatlar əlçatmırdı. İndi isə hər sahədə keyfiyyətli xidmət göstərilir və bu hamı üçün əlçatandır. İcbari sığortanın tətbiqi bir çox xoşagəlməz tənzimləmələri dəyişib. Həkim-xəstə münasibətləri yaxşılaşıb. Artıq həkimlərə hörmət və düzgün münasibət müşahidə edilir. Həkimlər də xəstələrdən pul gözləmir, yalnız öz işləri ilə məşğul olurlar", - deyərək S.Səfərova qeyd edir.

"İcbari tibbi sığortanın tətbiqi bizi maddi sıxıntıdan qurtardı"

## Maddi-texniki baza və kadr potensialı ən ağır əməliyyatların icrasına imkan verir

Xəstəxananın Üz-çənə cərrahiyyə şöbəsinin müdiri Vüqar Qurbanov da xaricə təhsil almış həkimlərin işə cəlb olunması proqramı əsasında burada çalışır. Şöbədə təkə Abşeron sakinlərinə deyil, respublikanın bütün şəhər və rayonlarından gələn xəstələrə də tibbi xidmət göstərilir. Həkimin sözlərinə görə, xüsusilə cənub bölgəsindən, eləcə də Gəncə, Quba və Qusar rayonlarından göndərilən xəstələr çox olur. İcbari tibbi sığortanın göndərişi əsasında şöbəyə yönləndirilən bütün xəstələrə yüksək səviyyədə diqqət və qayğı göstərilir.

"İcbari tibbi sığortanın xidmətlər zərfində olan bütün əməliyyatlar şöbəmizdə mütəxəssislərimiz tərəfindən uğurla icra olunur. Xüsusilə üz-çənə nahiyəsinin travmaları və anadangəlmə patolojiyalardan əziyyət çəkən xəstələr sığorta xidməti nəticəsində yüksək səviyyədə əməliyyat olunub sağlamlıqlarına qovuşurlar", - deyərək həkim bildirir. Vüqar Qurbanovun sözlərinə görə, ümumiyyətlə, üz-çənə cərrahiyyəsi sahəsində dünyada icra olunan ən son tibbi əməliyyatlar bu xəstəxanada tətbiq olunur. Xəstəxananın gündən-günə güclənən maddi-texniki bazası, kadr potensialı buna imkan verir.

Göründüyü kimi, həm həkimlər, həm də vətəndaşlar icbari tibbi sığortanın tətbiqindən razılıq edirlər. Vətəndaş ödəniş etmədən xidmətlər zərfinə daxil olan bütün xidmətlərdən yararlanırlar. Məsələn, icbari tibbi sığorta tətbiq edilmədən öncə vətəndaşdan açıq ürək əməliyyatı üçün on min manata yaxın ödəniş tələb edilirdi. Hazırda isə təkə ürək deyil, digər əməliyyatlar da ödənişsiz şəkildə həyata keçirilir. Abşeron Rayon Mərkəzi Xəstəxanasında da şahidi olduğumuz mənzərə deyilənlərin əyani göstəricisi oldu.

Həkim-mütəxəssis deyir ki, şöbədə yerləşən xəstələrin 80 faizi yol-nəqliyyat hadisələri zamanı travma alanlardır: "Onlar daha çox bölgələrdən müştərəkləşən travmalarla göndərilən xəstələrdir. Müştərəkləşən travmalara həm beyində, həm də ətraflarda və üz-çənədə olan travmalar aid edilir. Deməli, belə travmaların müayinə və müalicəsi üçün xəstəxanada eyni anda travmatoloqlar, ümumi cərrahlar, LOR və üz-çənə cərrahları olmalıdır. Şükürlər olsun ki, tibbi personalımız ən ağır xəstələrin belə müalicəsinə imkan verir".

## "İnanmırdım ki, pulsuz belə gözəl xidmət göstərilir"

Birinci Qarabağ müharibəsi əlili, şəhid atası Rəhman Mehdiyev də sözügedən xəstəxanada əməliyyat olunub. O, buradakı tibbi personalın münasibətindən çox razıdır. Danışır ki, 1992-ci ildə Birinci Qarabağ müharibəsində snayper yarası alıb. Hələ o vaxtlar iki ağır əməliyyat keçirən hərbiçi İkinci Qarabağ müharibəsində oğlu Rəşad Mehdiyev şəhid olan zaman insult keçirib. Rəşad Vətən müharibəsində könüllü kimi döyüşlərə qoşulub. Azərbaycan Texniki Universitetinin məzunu, informasiya texnologiyaları üzrə mütəxəssis olan 1997-ci il təvəllüdü Rəşad Mehdiyev 2020-ci il oktyabrın 20-də Ərgünəş yüksəkliyində şəhid olub.

"Üç il idi ki, evdən çıxmırdım. Cəmi 3 aydır Abşeron rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsində rois müavini işləyirəm. O vaxtı keçirdiyim əməliyyatların tikş yerində bir neçə hissədə yirtiq əmələ gəlmişdi. Bu xəstəxanada əməliyyat olundum, 2 saatdan çox çəkmə əməliyyatım uğurlu keçdi. Əgər həkim və ilkin həkimə dərin təşəkkürlərimi bildirirəm. Özümü yaxşı hiss edirəm. Onu da deyim ki, böyük oğlum da hərbiçi olub. Qarabağ müharibəsində hər birimiz torpaqlarımızın azadlığı uğrunda döyüşdüyümüz üçün qürur hissi keçiririk", - deyərək Rəhman Mehdiyev vurğulayır.

Xəstəxanaya müraciət edən 80 yaşlı Gülbə Hüseynova isə artıq bir ilə yaxındır ki, dializ müalicəsi alır. Əvvəllər icbari tibbi sığorta barədə yalnız kimlərdənəsə eşidib, amma buraya gələndən sonra deyilənlərin real olduğunu öz gözləri ilə şahidi olub: "İnanmırdım ki, tamam pulsuz-parasız belə gözəl xidmət göstərilir. Allah bu xəstəxanadakı həkimlərdən, tibb bacılarından, bütün işçilərdən razı olsun. Bura gələndən qədər açığı nə vaxtsa hansısa dövlət xəstəxanasında belə yüksək, təmənnsiz və gülürlü xidmət görəcəyəmi düşünməzdim. Dövlətimizin yaratdığı bu şəraitə görə dərin təşəkkürümü bildirirəm".

Göründüyü kimi, həm həkimlər, həm də vətəndaşlar icbari tibbi sığortanın tətbiqindən razılıq edirlər. Vətəndaş ödəniş etmədən xidmətlər zərfinə daxil olan bütün xidmətlərdən yararlanırlar. Məsələn, icbari tibbi sığorta tətbiq edilmədən öncə vətəndaşdan açıq ürək əməliyyatı üçün on min manata yaxın ödəniş tələb edilirdi. Hazırda isə təkə ürək deyil, digər əməliyyatlar da ödənişsiz şəkildə həyata keçirilir. Abşeron Rayon Mərkəzi Xəstəxanasında da şahidi olduğumuz mənzərə deyilənlərin əyani göstəricisi oldu.

Nəzrin QAFARZADƏ,  
İlham BABAYEV (foto),  
"Azərbaycan"





## MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA

# MSK aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkonar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində müxtəlif seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası yanvarın 10-dan növbəti ölkəmiqyaslı tədbirlərə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib.

Treninq layihəsinin əsası hələ 2002-ci ildə komissiyanın nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində qoyulub və ilboylı təkmilləşdirilərək 2008-ci ildən etibarən forma və məzmunca daha da genişləndirilib. Treninqlər o zamandan bəri ölkəmizdəki bütün seçkilərdə keçirilməklə, daha da genişləndirilib. Treninqlər o zamandan bəri ölkəmizdəki bütün seçkilərdə keçirilməklə, daha da genişləndirilib. Treninqlər o zamandan bəri ölkəmizdəki bütün seçkilərdə keçirilməklə, daha da genişləndirilib.

Mərkəzi Seçki Komissiyası qarşısından gələn seçkilərə əlaqədar



iki mərhələdən ibarət treninq proqramı hazırlayıb. "Treninqlər üçün treninq" adlı birinci mərhələ yanvarın 10-dan başlayaraq 5 gün fasiləsiz keçiriləcək. Bu mərhələ Komissiyanın Treninq qrupu tərəfindən tam praktiki məşğələlər şəklində təşkil olunub və müxtəlif öyanı, metodiki, yardımçı vəsaitlərdən istifadə edilməklə keçirilir. "Treninqlər üçün treninq"lərdə ölkə üzrə 125 seçki dairəsi dairə seçki

komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Onlar seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səsələrin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər.

Sözgedən treninqlərdə seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxma biləcəklər müstəsna hallar öyanı formada sənədləşdirilərək yerli trenerlərə nümayiş etdirilir, habelə praktiki məşğələlər zamanı müxtəlif mövzular geniş müzakirə olunur və yaranan suallara cavablandırılır. Treninq layihəsinin məntəqə seçki komissiyalarının üzvləri üçün



təşkil olunacaq ikinci mərhələsinə yanvarın 17-dən başlayacaq və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək. Layihənin bu mərhələdə də səmərəliliyini yüksəltmək və keyfiyyətini daha da artırmaq məqsədilə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin praktiki formada və Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən

hazırlanan cədvələ əsasən, təxminən 40 nəfərədək aşağı seçki komissiyası üzvlərinin iştirakı ilə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, treninqlərə qatılan hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası, eləcə

də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, öyanı materiallar da təqdim olunacaq. Prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsində müstəsna rolunu oynayan treninq layihəsi, ümumilikdə 38000-ə yaxın aşağı seçki komissiyası üzvlərinə öhatə edir.

## Şirvanda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə təşkil olunub

Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq, yanvarın 8-dən etibarən növbəti tədbirlərə - Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib.

AZƏRTAC xəbər verir ki, yanvarın 10-da Şirvan şəhərində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Şirvan Apellyasiya Məhkəməsinin, həmçinin regionlar üzrə müvafiq məhkəmə orqanlarının hakimləri və dairə seçki komissiyalarının sədrləri ATƏT-in Demokra-



tik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli beynəlxalq müşahidəçiləri iştirak ediblər. Seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevnin çıxışları ilə başlayıb. Sonra gündəliyə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Samir Həsə-

nov, Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.

Bildirilib ki, sözgedən layihənin reallaşdırılmasında başlıca məqsəd fevralın 7-nə təyin edilmiş növbədənkonar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi yönündə görülən işlərlə yanaşı, seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, bu istiqamətdə atılan addımların səmərəliliyini artırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır. Sonda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallara cavablandırılıb.

## Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə olub

Fevralın 7-nə təyin edilmiş növbədənkonar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində regionlarda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirələr start götürüb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı yanvarın 10-da Gəncədə seminar-müşavirə keçirilib. Çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşəyş Əsgərov bildirib ki, yanvar ayının 8-dən başlayan layihə respublikanın dörd şəhərində - Gəncə, Naxçıvan, Şəki və Şirvanda həyata keçirilir. Seminar-müşavirələrin məqsədi seçki mübahisələrinin məhkəmə qaydasında həlli məsələləri üzrə



maarifləndirmə işini təmin etməkdir. Sonra Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin əməkdaşı Cavid Zeynalov "Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları", Cinayət Kollegiyasının sədri Rafiq Cəfərov "Azərbaycan Respubli-

kası Prezidenti seçkilərində seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi", İnzibati Kollegiyasının sədri Rəşad Mamedov "Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat" mövzularında təqdimatlarla çıxışlar ediblər. Seminar-müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb.

## Naxçıvanda seçki hüquqlarının pozulmasına dair mübahisələrin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə keçirilib

Yanvarın 10-da Naxçıvanda seçki hüquqlarının pozulmasına dair mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev, Mərkəzi Seçki Komissiyası Katibliyinin Hüquq şöbəsinin müdiri Rafiq Abbasov, Ali Məhkəmənin hakimi Səxavət Bəylərli Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların

seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.

Vurğulanıb ki, bu layihənin reallaşdırılmasında əsas məqsəd fevralın 7-nə təyin edilmiş növbədənkonar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və

şəffaf keçirilməsi yönündə görülən işlərlə yanaşı, seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, bu istiqamətdə atılan addımların səmərəliliyini artırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır. Sonda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallara cavablandırılıb.

Seminarlarda muxtar respublika üzrə 6 dairə seçki komissiyasının sədr, katib və ekspert qrupunun 30 üzvü iştirak edib.

## Seçicilər Suqovuşan və Ağdərədə səs verə biləcəklər

"Fevralın 7-nə təyin olunan növbədənkonar prezident seçkisi 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsində 59 məntəqədə keçiriləcək. Həmin məntəqələrdən ikisi işğaldan azad edilmiş ərazilərdə yerləşir".

Bunu AZƏRTAC-a Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyev deyib. Komissiya sədri bildirib ki, Suqovuşan qəsəbə tam orta məktəbində yerləşən 58 saylı seçki məntəqəsində 146 seçici qeydə alınıb. Onlardan 85-i Talış kəndində məskunlaşan

sakinlər, qalanı isə Suqovuşan qəsəbəsinin tikintisində çalışanlardır. Talış kənd sakinlərindən bir nəfər ilk dəfə səsvermədə iştirak edəcək. Ağdərə Şəhər Mədəniyyət Evinin binasında yerləşən 59 saylı seçki məntəqəsində isə 157 nəfər seçici qeydə alınıb.


Həmid Mehdiyev qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi "Növbədənkonar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na uyğun olaraq seçkiyə ha-

zırlıq işləri davam etdirilir. Bütün seçki məntəqələri lazımi texniki vəsaitlə təchiz olunub. İlk seçici siyahıları məntəqələrə verilib. Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi aparılır. Dairənin tərkibinə daxil olan 59 seçki məntəqəsi üzrə 52 min 589 seçici qeydə alınıb. Onlardan 1402 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1047 nəfəri 80-100 yaş arasında, 7 seçicinin yaşı isə 100-dən yuxarıdır.

## MSK-nın Şəkidə keçirdiyi regional seminar-müşavirədə seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə edilib

Fevralın 7-nə təyin edilmiş növbədənkonar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində yanvarın 10-da Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair məsələlər ətrafı müzakirə olunub.

Şəki şəhərindəki "ASAN xidmət" mərkəzində keçirilən seminar-müşavirədə MSK-nın üzvləri, region üzrə apellyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər. AZƏRTAC xəbər verir ki, seminar-müşavirə MSK-nın üzvü Tofiq Həsənov və Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyevin açılış nitqləri ilə başlayıb. Bildirilib ki, Şəki ilə yanaşı, ölkənin daha bir neçə regionunda təşkil edilən seminar-müşavirələr seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədi daşıyır.



Bildirilib ki, bu gün ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Bu, həm ölkəmizdə, həm də regionda yeni realqlar yaradıb. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Azərbaycanda hökm sürən sabitliyin, demokratik prinsiplərə əsaslanan seçki qanunvericiliyinin mövcudluğu tam əminliklə deməyə əsas verir ki, seçkilər yüksək əhvali-ruhiyyədə keçəcək. Sonda MSK-nın üzvü İlkin Şahbazov "Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və

onların araşdırılması qaydaları" mövzusunda təqdimatla çıxış edib. Seminar-müşavirədə, həmçinin Şəki Apellyasiya Məhkəməsinin hakimi Vəzirxan Məlikovun "Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat" mövzusunda təqdimatı dinlənilib. Təqdimatlardan sonra müzakirə olunan məsələlərə bağlı iştirakçıların sualları cavablandırılıb. Seminar-müşavirədə ATƏT-in uzunmüddətli beynəlxalq müşahidəçiləri də iştirak ediblər.





# REGIONLAR

## Şirvana respublika tabeli şəhər statusu verilməsinin 60 illiyi qeyd edilib

Şirvana respublika tabeli şəhər statusu verilməsinin 60 illiyi ilə bağlı keçirilən tədbirdə şəhər rəhbərliyi ilə birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, YAP şəhər təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, ictimaiyyətin nümayəndələrinin, şəhid ailələri, müharibə iştirakçıları, sakinlər iştirak ediblər.



Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin şəhər mərkəzi meydanında ucalan abidasını ziyarət ediblər. Sonra onlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən fotoekspozitlarla tanış olublar. Ardınca Heydər Əliyev meydanında Şirvan şəhərində istehsal olunan məhsulların sərgisinə və "Şirvan-60" adlı sərgiyə baxış keçirilib.

Şəhər icra hakimiyyətinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş şəhidlərin xatirəsi bir-döqüqəlik sükutla yad edilib.

ŞİH-in başçısı İlqar Abbasov tədbiri giriş nitqi ilə ələ açaraq tədbir iştirakçılarına və şəhər sakinlərinə Şirvanın 60 illik yubileyi münasibətilə təbrik edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan 2023-cü il həm də Qarabağda suverenliyimizin tam bərpa olunduğu il kimi yaddaşımıza əbədi həkk olundu: "2023-cü il həm də şirvanlılar üçün daha bir möhtəşəm tarixlə yadda qaldı. Şirvanlılar 2023-cü ildə özünü ömrəngiz gözəlliyi, müasirliyi ilə göz oxşayan, sosial-iqtisadi yüksəlişi ilə ölkəmizin böyük sənaye mərkəzlərindən biri olan, hər zaman bütün səhələri əhatə edən böyük nailiyyətli və respublikamıza səs salan Şirvanın respublika tabeli şəhər statusu almasının 60 illik yubileyini qeyd etdilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf sayəsində Şirvan şəhəri də bu gün yeni inkişaf mərhələsinə yaşayır".

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin şəhərini yubileyinə həsr etdiyi sənədli filmin nümayişindən sonra bir qrup şəxs ŞİH-in fəxri fərmanları və "Zəfər abidəsi" xatirə hədiyyələri təqdim olub.

Yubiley tədbiri Şirvan Folklor Evinə respublikamızın tanınmış incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

S.CAVADOV,  
"Azərbaycan"

Mediannın İnkişafı Agentliyi tərəfindən Yeni ilqabaqi regionlarda fəaliyyət göstərən jurnalistlərin Şuşaya təşkil olunan səfəri bizlər üçün ən böyük hədiyyə oldu. Səfərdə Azərbaycanımızın hər tərəfindən - şimal, cənub, qərb bölgələrindən 100-ə yaxın media nümayəndəsi iştirak edirdi. Biz əvvəllər də müxtəlif tədbirlərdə - Bakıda, Gəncədə, digər şəhərlərdə bir yerdə olmuşduq. Ancaq heç vaxt Şuşadakı kimi bir-birimizə bu qədər yaxın, diqqət deyildik, ürəkli-rimimiz bir ahənglə vururdu, fikirlərimiz, hisslərimiz eyni idi. Bu, gözəl Şuşamızın ovsunundan irəlilə gəlirdi.

Bu sətirləri yazarkən tez-tez televiziya, mətbuatdan eşitdiyim bir fikir yadıma düşdü. Deyirlər ki, müxtəlif ən güclü dövlətlərin hərbi məktəblərində Azərbaycan Ordusunun Şuşa əməliyyatı öyrənilir. Bu, mümkündür. Onlar əməliyyatın keçirilməsinin müxtəlif detallarını, taktikasını bizdən götürə bilərlər. Ancaq mənimsəyə bilməyəcəkləri bir şey olacaqdı ki, o da Şuşamızın bizi birləşdirmək səhridir, vətənin bütövlüyü uğrunda öz canından belə tərdədsüz keçmək istəyidir. O sıldırım qayalara baxanda hər birimiz bir daha buna əmin oluq ki, sonsuz vətən möhəbbəti, yenilməz birlik mümkünsüzü mümkün etməyə qadirdir. Və nə qədər böyük Vətən möhəbbəti, necə güclü birlik lazımdır ki, insan inanılmaz möcüzə göstərsin. Müzəffər Ali Baş Komandanın ömrünü alan o oğullar bunu bacarıdılar. Yuxarıda Allah, aşağıda Şuşanın timsalında vətən eşqi onlara bu işdə kömək oldu.

İşğaldan azad edilmiş torpaqlara ayaq basdıığımız ilk döyüşlərdən bu yerləri bizə yenidən qaytaran igidlərə sonsuz təşəkkür hissi qəlbimizi bürüdü. İlk dualarımız da elə onlar üçün idi - "dömrü yumruq" ətrafında xalqımız birləşdirən Ali Baş Komandanın, cənnətdən boylanan şəhid ruhlarına, qazilərimize və hər bir Azərbaycan oğluna, zabıtına.

Yəqin ki, Şuşa azad ediləndən sonra televiziya ekranlarında gördüyümüz Gövhər ağa məscidinin ürək-əğrından görkəmi heç birimizin yadından çıxmayıb. Vəhşi ermənilər müqəddəs məkanda hansı oyunlardan çıxmamışdılar? İndi isə... Gördüyümüz mənzərə o qədər möhtəşəm idi ki! Bu yerdə məscidi tikdirən Gövhər ağa haqqında eşitdiyim bir söhbət yadıma düşdü. Deyilənə görə o, iki dəfə ailə qurmuş, lakin övladı ol-



mamışdı. Özünün maddi dəstəyi ilə məscid tikdirən Gövhər ağa şuşalılara bu müqəddəs məkanda onun övladı olduğuna söyləmiş və qorumağı tapşırırmışdı.

Bütün rahatsız ruhlar kimi Gövhər ağanın da ruhu indi şadırdır. O, bir uşaq həsrəti ilə yaşamışdı, indi isə adını daşıyan məsciddə ürək çirpinti-ləri ilə ibadət edən hər kəs özünü onun övladı hesab edir, təbi ki, bu mədəniyyət incisini yüksək səviyyədə təmir edən, qədimliyinin və özünəməxsusluğunun qorunub saxlanması nail olan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dualar edo-ədə...

## Ötən ilin yekunları

Qədim zamanlarda qış aylarını kəndli üçün dinclik dövrü hesab edirdilər. O vaxtlar kənd adamları soyuqlar düşəndən sonra tarlaya çıxmaz, yay-payız aylarında yetişdirdikləri məhsulu, xüsusilə arpa-buğdanı səhədən yığıb-yığıb yerbəyer etməklə məşğul olurdular. Yəni öz ailələrinin qış ruzisini götürüb dəyirmanında çəkdirər, qalanını satıb əgər-əskik işlərini qaydasına qoyardılar.

İndi isə işlər başqa cürdür. Kəndli ilin bütün fəsilələrində - istisna, soyuqunda, yağışında, qarında hər gün iş başındadır. Yayda taxılı biçəndən sonra təkrar əkin apararaq yerinə pəyızlıq kartof, günebaxan, qarğıdalı, çiyələk və digər kənd təsərrüfatı məhsulları əkir. Bundan sonra yeni qayğılar ortaya çıxır. Gələcək ilin məhsulu üçün taxıl səpinə, dekabrın ortalarında kartof əkinləri aparılır.

Bu, iri kənd təsərrüfatı rayonlarından olan Cəlilabada da aiddir. Amma Cəlilabad fermerlərinin işi bunlarla da bitmir. Rayonda üzümçülüyün keçmiş şöhrətini qaytarmaq üçün ardıcıl tədbirlər görülür. Əhəlin sarımsaq, noxud, lərgə, kələm və digər məhsullara olan tələbatının ödənilməsinə cəlilabaddı fermerlərin xüsusi payı vardır. Elə bu səbəbdən onlar bütün ilboyu çalışırlar. Bu isə həm də o deməkdir ki, ailələrinin halal həzmətləri ilə doladırlar.

Hazırda cari ilin məhsulu üçün kartof əkininə davam edir. Fermerlər 5 min hektarda kartof yetişdirməyi qərara almışlar. Artıq 1400 hektarda əkin başa çatdırılmışdır. Əkin zamanı torpağa mineral gübrələr verilir ki, bu da məhsuldarlığa mütəbət təsir göstərir.

Bu günlər köhnə Ələt-Astara yolu ilə üzü cənbə doğru gedərək yolun hər iki tərəfində adamların dəstə-dəstə işlədiklərini, kartof əkinini ilə məşğul olduqlarını görmək mümkündür. Maşını saxlayıb dəstəkdən birinə yaxınlaşıb. Sahənin kimə məxsus olduğunu soruşur. Orta-

boylu sarışın oğlan "Yer sahibi odur" deyib özü kimi cavan oğlanı göstərir. Yaxınlaşıb "İşiniz avand, məhsulunuz bol olsun" deyirik. Səhbət zamanı məlum olur ki, İsmayıl Ağalarov rayonun Sabirabad kənd sakinidir. O, artıq 15 ilə yaxındır ki, əkinlə məşğuldur. Pay torpağı ilə yanaşı, icarəyə də torpaq götürüb, taxıl və kartof yetişdirir. Bu il 5 hektarda kartof əkiləcək, becərməyi nəzərdə tutub. Bunun 3 hektarını icarəyə götürüb, qalanı isə özünükdür.

İsmayıl Ağalarov əkinçiliyin xüsusiyyətindən danışaraq qeyd etdi ki, əkinçilik çətin işdir. Qarşına müxtəlif çətinliklər çıxır: "Bir də görürsən, hava şəraiti əlverişsiz olur. Ya da görürsən, min əzab-əziyyətlə yetişdiriyən məhsulu sata bilmərsən. İşbəzlər onun qiymətini öldürmək üçün müxtəlif yollara əl atırlar, bəhanələr uydururlar. Keçən il 20 min manat ziyana düşdüm. Soruşa bilərsiniz ki, bəs niyə bu il də əkirəm? Neyləyim? Taxıl əkinlərin çoxu mənim gündümdür. Buğdanı 32 qəpikdən sata bilmirik, qalıb qapıda. Əlaqədar qurumlarsa bu işlə məşğul olurlar. Eşirdik ki, bir çox ölkədə fermerlər ilin əvvəlindən müqavilə bağlanırlar, fermerə həttə avans kimi müyyəvən vəsait verilir. Məhsul yetişən zaman sahənin üstündən gəlib onu aparırlar. Bizdə də belə olsa, yaxşı olar, məhsul yetişməyə qədər işi davam etdirər. Əlverişsiz vəziyyətdə düşsə də əkin apararkən Allaha dua edirik ki, məhsulumuz yaxşı qiymətə gətsin.

Bizə də bu müqəddəs məkanda dualar etmək nəsihət oldu və həmin döyüşlərin ömrümüzün ən unudulmaz anları sayıram. Sayıram həm də ona görə ki, Şuşanı xalqımızın milli sərəvəti hesab edən Ümummilli Lider Heydər Əliyevə, şəhidlərimizə dualar eddim. Allahdan ata vəsiyyətini

dakı ağacları doğramaqla azərbaycanlıların həsiyyətinə toxunmaq istəyirdi. İndi isə Topxana meşəsi sakit və rahat görünür. Çünki doğmalarının əhatəsindəydi.

Səfər çərçivəsində biz həmçinin Vaqifin möhtəşəm məqbərəsinə ziyarət etdik və buradakı gözəllikdən ru-



Bir də əlimizdən əkinçilikdən başqa özge işləmirdi ki, dalsınca gedək".

Təkcə fermer İsmayıl Ağalarov deyil, digərləri də bu görüşməyə səhbət apardı. Məhsul satış qiymətindən narazı olduqlarını dedilər. Buna görə də rayon üzrə bu il 5 min hektara kartof əkilməsi planlaşdırılır ki, bu da keçən ildəkindən 500 hektar azdır.

Onu da müşahidə etdik ki, rayonda sellofanaltı kartof əkinlərinə dəhə çox üstünlük verilir. Səbəbi onun tez yetişməsidir. Aprel ayının ikinci on-günlüyündən başlayıb təqribən mayın ortalarına qədər yığılan kartof əsəvən xarici bazarlara, xüsusən Rusiya Federasiyasına göndərilir. Açıq havada yetişdirilən fərəş kartof isə toxumən mayın ortalarından yığılır. Ke-

## Səhər ertədən qaş qaralanacaq...

Cəlilabad kəndlisinin əli işdən çəkilmir



çən il rayon üzrə 5 min 500 hektardan 159 min 500 ton məhsul tədarük edilmişdir. Bu da hər hektardan 290 sentner, başqa sözlə, 29 ton kartof deməkdir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Mübariz Nadirov dedi ki, keçən il əldə olunan 159 min 500 ton kartofun 61 min 300 tonu, yəni ümumi məhsulun 38 faizdən çoxu ixrac edilmişdir.

Təkrar əkin üsulu tətbiq edilməklə rayonda payız mövsümündə də kartof yığılır. Əsasən taxılı biçilən yerlərdə əkilən kartof yanvar ayında əkilənə nisbətən az məhsuldar olsa da, fermerlərə müyyəvən qədər gəlir gətirir. Üstəlik yerli bazarda qıtlıq olmur.

Taxılıqlığa gəldikdə, rayon üzrə ötən ilin payızında 66 min 230 hektarda arpa və buğda əkilib. Taxılıqlıq üçün münasib olmayan indiki zamanda fermerlərin əlləri bir an belə işdən soyunur. Onlar quraqlıqla ələ-qədar çoxalan ziyanvericilərlə mübarizəni gücləndirirlər.

Göründüyü kimi, fermerin, əkinçinin ilboyu işi, qayğıları var. Onların çoxu əkinçiliklə bərabər, heyvan-darlıqla da məşğuldur. Qış dövrü isə mal-qara saxlayanlar üçün daha məsuliyyətlidir. Amma Cəlilabad fermerləri işlərini ehtiyatlı tutublar. Ona görə də qaradən-qaxtadan qorxuları yoxdur.

Seyran CAVADOV,  
"Azərbaycan"

## Göycayın 9 yaşayış məntəqəsini birləşdirən yol əsaslı təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Göycay rayonunun Bakı-Şamaxı-Yevlax (218 km)-Potu-Ulaş Sıxlı-Üngütli-Çərəkə-Çərəcə-Sıxlar-Xəltili-Yeniariş-Hacıağabəyli avtomobil yolunun əsaslı təmirinə başlanılıb.



Uzunluğu 42,35 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yarasız vəziyyətə düşüb. Bu səbəbdən əsaslı şəkildə bərpa-sına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun hərəkət hissəsinin eni 7 metr qədər genişləndirilir.

Hazırda layihə üzrə torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız hissələri çəkilərək çıxarılır, müxtəlif həcmde yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağının inşasına hazırlıq aparılır. Yolboyu suların ötürülməsinin təminatı məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrlə yeni südürücü boruların tikintisi işləri yerinə yetirilir. Layihə üzrə yolun Ulaş Sıxlı hissəsində yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub.

## Şimal bölgəsinə qar yağıb, 8 dərəcə saxta olub

Dünnə səhər saatlarından başlayaraq Quba, Xaçmaz və Şabran rayonlarının ərazisinə yeni ilin ilk qarı yağıb.

Qubada yerləşən Şimal-Şərqi Regional Hidrometeorologiya Mərkəzində AZƏRTAC-a bildirilib ki, qarın hündürlüyü Qubanın mərkəzində, Qusarın Ləzə kəndində, Xaçmaz və Şabran rayonlarında 1 santimetr olub. Həmişəkindən fərqli olaraq, bu dəfə yüksək dağılıq ərazilərdə qar qeydə alınmayıb.

Qubanın Qırız kəndində temperatur mənfii 8, Xızının Altı-gac qəsəbəsində isə mənfii 6 dərəcəyə düşüb.



## "Azərişiq" ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, "Azərişiq" ASC işğaldan azad edilən bütün ərazilərimizdə, o cümlədən coğrafi quruluşuna görə ən çətin relyefə malik Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir.

Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımtansiyaya və İdarəetmə Mərkəzinin, İstis ərazisində 110/35 kV-luq yarımtansiyanın inşası, eləcə də 35 kV-luq xətlərin çəkilişi sürətlə aparılır. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ağqaya, Qamışlı və Mərcimək istiqamətində yenidənqurma işləri gedir. Qeyd edilən kəndlərdə yeni dayaqlar basdırılır və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Rayonun şəhər ərazisindəki hospitalda, həmçinin Cermux, Yellicə, Zeylik, İstisu, Zod, Zar, Yanacaq, Keşdək kəndlərində yerləşən mühüm obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün

35 kV-luq elektrik verilişi xətlərinin çəkilişi işləri tam yekunlaşdırılıb. Kəlbəcər rayonu 2024-cü il ərzində yeni 110/35 kV-luq 2x25 MVA gücündə "Şəhər" yarımtansiyasının tikintisi və mövcud 110 kV-luq xətlərə il əlaqələndirilməsi, 110/35/10 kV-luq "Qamışlı" yarımtansiyasından çıxan 110 kV-luq mövcud hava xəttinin Kəlbəcər şəhəri ərazisindən İstisuya qədər olan hissəsinin 110 kV-luq iki dövrəli hava xətti ilə yenidən qurulması və şəhərsalma planına əsasən rayonun Zallar, Yanacaq, Zar kəndlərinin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.

Laçın rayonunda da böyük ölçüdə işlər görülüb. Hazırda Qorçu və Tiqik istiqamətində elektrik şəbəkələri yenilənir. Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Rayonun Şəlvə, Malıboylı, Qaraqöl, Cağazur və Minkənd kəndlərində yerləşən mühüm obyektlərin elektrik enerjisi ilə təmin olunması

üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilişi işləri tam yekunlaşdırılıb. Hazırda Tiqik kəndinin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq hava xəttinin çəkilişi davam edir. Laçın rayonunda 2024-cü il ərzində şəhər ərazisində yeni 35 kV-luq, Minkənd ərazisində 1 ədəd 35 kV-luq yarımtansiyaların tikintisi, bu yarımtansiyalar istiqamətində 35 kV-luq ÖİN xəttinin çəkilməsi və şəhərsalma planına əsasən, rayonun Gülbərd, Şəlvə, Qorçu qəsəbəsinin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.

Ümumilikdə görülən işlərin yekununda Kəlbəcər və Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.

"Azərişiq" ASC elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.

## "Respublika Perinatal Mərkəzi"ndə baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" publik hüquqi şəxsin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcələsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma cəzası) və daha çox şəxsin ölümlərinə səbəb olduğu (yanğın təhlükəsizliyi qaydalarını pozma cəzası) maddələri ilə cinayət işi başlanaraq İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilkin istintaq tədbirləri nəticəsində tibb müəssisəsinin 3 vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib. Toplanmış sübutlarla mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin zəruri təşkilatın yoxluğu, hadisənin baş verdiyi mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarının istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xətlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə almadığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlar nəticəsində infant inkubator körpə küvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlardan təhlükəli şəkildə və standartlara uyğun

olmadan istifadə edilib, yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmayıb, elektrik xətlərində baş vermiş normaldan artıq yüklənmədən törəyən yanğın otağa yayılıb, bunlarla da 4 körpə ölmüş və müəssisəyə ciddi omlak ziyanı dəyib.

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədlinin Cinayət Məcələsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcələnin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs bərabər ev dustaqlığı və vəzifədən kənarlaşdırılma növündə qətimkan tədbirləri seçilib.

Hazırda təqsirləndirilən şəxslərin digər qanunazidd əməllərinin, iş üzrə qanun pozuntularına yol verməsi digər şəxslərin dairəsinin müəyyən edilməsi və müəssisəyə cəlb olunmaları, habelə bu kimi yanğınların baş verməsinin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaqın gedişi və nəticələri barədə ictimaiyyətdə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Mərkəzi Bankının əsas inzibati binasının həyətini sahəsində dəmir barməhlə hissəsinin polikarbonatla üzlənməsi işlərinin satın alınma prosedurları çərçivəsində keçirilmiş kotirovka sərəqsusu üzrə Satınalmalar komissiyasının 16 oktyabr 2023-cü il tarixli qərarına əsasən, "İGA İMPORT GROUP AZ" MMC qalib elan edilmişdir.

Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Satınalmalar komissiyası

## "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələri və gəmiləri üçün müxtəlif növ nəzarət və ölçü cihazlarının satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müəssisə üçün son müddət 17 yanvar 2024-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sərəflər açılmadan geri qaytarılacaqdır. Ünvan: Bakı şəhəri, M.Useynov küçəsi, 2, AZ1003. Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1047.

Tender komissiyası

## "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə tələb olunan dəftərxana və ofis ləvazimatlarının satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müəssisə üçün son müddət 22 yanvar 2024-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sərəflər açılmadan geri qaytarılacaqdır. Ünvan: Bakı şəhəri, Mikayıl Useynov, 2. Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1162

Tender komissiyası

"Universal Servis LTD" MTK ilə Əhəd İsmayıl oğlu Qasımov arasında bağlanmış Xətai rayonu, Gəncə prospekti 2980-81-ci məhəllədə yerləşən binanın 78 nömrəli mənzilinə məxsus 17.05.2013-cü il tarixli 86 sayılı müqavilə itdiyi üçün etibarsız sayılır.

## ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin rəhbərliyi, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Milli Məclisin deputatı Elman Nəsirova anası

### ZƏRİFƏ NƏSİROVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin deputatı Ağalar Vəliyev Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədova əmisi

### FƏXRƏDDİN MƏMMƏDOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və komitənin üzvləri Milli Məclisin deputatı Elman Nəsirova anası

### ZƏRİFƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və İmamverdi İsmayilov Milli Məclisin deputatı Elman Nəsirova anası

### ZƏRİFƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və komitənin kollektivi Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirova anası

### ZƏRİFƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kollektivi siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Elman Nəsirova anası

### ZƏRİFƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı YAP Təftiş Komissiyasının üzvi, Milli Məclisin deputatı Elman Nəsirova anası

### ZƏRİFƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Ziyad Səmədzadə, Fikrət Əzizov, Həsən Şirinov, Elxan Bəşirov, Şakir Səlimov Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirova anası

### ZƏRİFƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Rəqəmsal İnkişaf və Neqliyyat Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirova anası

### ZƏRİFƏ NƏSİROVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Səbail rayonundan Vüqar Zeynalov Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirova anası

### ZƏRİFƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

## "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"

Bu dəfə qaliblər "Oskar" sistemi ilə müəyyənləşəcək



Yanvarın 10-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK-un təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı" ilə bağlı münsiflər heyətinin təqdimatı və mətbuat konfransı keçirilib.

Milli Olimpiya Komitəsində təşkil olunan tədbirdə əvvəlcə festivalın rəsmi tanıtım çarxi təqdim olunub.

Avrasiya Televiziya və Radio Akademiyasının akademik Arzu Qulamov öz çıxışında festivala tərəfdaş qismində qoşulan ictimai və media qurumlarına təşəkkür edərək, 5 nominasiya üzrə qiymətləndirmə aparılacağını bildirdi. Baş prodüserin dediyinə görə, ilk festivala böyük maraq edilib: "Ötən festivala 70 layihə təqdim edilmişdi. İlk seçimlərdən sonra 4 nominasiya üzrə 40 layihə festivalın gündəliyinə salınmışdı. Hər nominasiya üzrə qaliblər müəyyənləşdirilmişdi. İkinci festivalda qaliblərin seçimində yenilik etməyi düşündük. Qaliblər "Oskar" sistemi ilə müəyyən olacaqdır. Biz iki nominasiyanı qadın idmançılarımıza həsr etmişik. Bunlar "Zərif qəhrəman", uşaq və yeniyetmələrə bağlı

"Gələcəyin qalibləri" nominasiyasıdır. Əsas məqsədimiz televiziya kanalları və idman federasiyaları ilə sıx əməkdaşlıq qurmaq, onların təqdim etdiyi məhsulları ictimaiyyətə çatdırmaqdır. Artıq layihələri qəbul etməyə başlamışıq. Bu günə qədər festivala 15 yaradıcılıq işi təqdim edilmişdi."

Sonra festivalın münsiflər heyətinin üzvləri - Sidney-2000 Yay Olimpiya Oyunlarının çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova (sədr), Azərbaycan Kinematografiya İttifaqının katibi, rejissor, ssenarist Oleq Səfərləyev, "Vətən" Uşaq Yaradıcılıq Mərkəzinin təsisçisi Zəhra Quliyeva, "Bakılı oğlanlar" komandasının üzvi, rejissor və prodüser Ənvər Mansurov, Əməkdar jurnalist Xanlar Məmmədov KİV nümayəndələrinə təqdim olunub.

Mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın təşkilat komitəsinin sədri Çingiz Hüseynzadə də iştirak edib.

"İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın münsiflər heyəti

nin sədri Zemfira Meftaxetdinova çıxış edərək, bu layihənin ölkəmizdə idmanın inkişafına, Olimpiya Hərəkatının təbliğinə böyük töhfələr verəcəyini bildirdi. O, qadın idmanına da budəfəki layihədə yer ayrılmasının sevindirici hal olduğunu diqqətə çatdırdı.

Münsiflər heyətinin digər nümayəndələri Oleq Səfərləyev, Ənvər Mansurov və Zəhra Quliyeva çıxış edərək festivalın uğurlu olacağına inandıqlarını bildirdilər.

Mətbuat konfransında qeyd edilib ki, ölkəmizdə idmanın və incəsənətin inkişafında əməli olan tanınmış şəxslərdən ibarət münsiflər heyəti festival çərçivəsində müəyyən olunmuş nominasiyalar üzrə 1-ci yeri layiq olan 3 namizəd işləri seçib, qalibləri müəyyən edəcək. Eyni zamanda festivalın rəsmi internet səhifəsində tamaşaçı səsverməsi aparılacaq və onun nəticələri əsasında, ən çox məsbət rəy almış layihə də qiymətləndiriləcək. Mart ayında təntənəli bağlanış mərasimi keçiriləcək. Qaliblərə mükafatlar, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq.

"Azərbaycan"

## COVID-19-un yeni ştamı sinir sisteminə təsir edir

2023-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının başa çatdığını elan etsə də, son həftələr bir çox ölkələrdə yeni "JN.1" ştamı kətiyyəli yoxumalara səbəb olub. Bu isə subvariantın qeydə alındığı ölkələrdə müvafiq mübarizə tədbirlərinin başlanmasına rəvac verib.

Yeni ştamın diqqətə alınacağı dərəcədə təhlükəli olduğunu bildiren ÜST bunun əhalisi çox olan Çin, Hindistan və ABŞ-də aşkar edildiyini, yayılma coğrafiyasının isə daha da genişlənməyi ehtimalının olduğunu vurğulayıb.

Böyük Britaniyada alimlər "JN.1" variantının iki yeni simptomunu aşkar ediblər. Bu ölkənin Milli Statistika İdarəsi bildirib ki, əvvəllər yoxlanmış şəxslərdən məlum olan simptomlara atıq daha iki əlamət əlavə edilib. Mütəxəssislər yeni ştamın sinir sisteminə təsir etdiyini vurğulayıblar. Məlumatlara əsasən, xəstələrdə yüksək hərarət, burun axması, halsızlıq, öskürək və baş ağrıları ilə yanaşı, yuxusuzluq və ümumi narahatlıq müşahidə olunur.

### "Üçlü hücum" epidemiyaya çevrilib

Bir sıra ölkələrdə COVID-19-la birlikdə, donuz qripi və digər respirator infeksiyalara yoluxma halları da artıb. ABŞ-nin bəzi ştatlarında və İspaniyanın turizm bölgələrində məcburi maska rejimi tətbiq edilib. ABŞ səhiyyə xidmətinin məlumatına görə, son günlər 29 min insan koronavirusdan, 15 min nəfər isə qripdən ağır vəziyyətə düşüb və ya vəfat edib.

Analoji vəziyyət Türkiyədə də özünü göstərməyə başlayıb. Həkimlər bildiriblər ki, COVID-19, donuz qripi və digər tonofüss yolları xəstəliklərinin "üçlü hücum"u epidemiyaya çevrilib.

ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus bir çox ölkələrdə COVID-19 və digər patogenlərə görə tonofüss yollarında yoluxucu xəstəliklərin artması səbəbindən qoruyucu maskalardan istifadə olunmasını tövsiyə edib. ÜST bu tendensiyanın bir müddət davam edəcəyini bildirib.

### Azərbaycanda epidemioloji durum stabildir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyyazov deyir ki, ənənəvi olaraq hər il qış mövsümündə hava-damcı üsulu ilə yayılan infeksiyalara-mövsumi qrip, koskin respirator virus infeksiyalarına yoluxma hallarının sayında artımlar müşahidə edilir: "Həmçinin Azərbaycanda, əzəyali olsa da, koronavirusa yoluxma halları müşahidə edilir. COVID-19-un yeni ştamının ölkəmizdə yayılması haqqında heç bir məlumat

yoxdur. Dünya statistikasına əsasən, ABŞ və bir sıra Avropa Birliyi ölkələrində COVID-19-a yoluxma hallarında artımlar qeyd edilir. Bununla belə, həmin infeksiyadan ölüm hallarının sayında azalmalar var". Növbəti aylarda əhalini daha da diqqətli olmağa çağıraraq T.Eyyazov bildirib ki, respirator xəstəlik əlamətləri olan şəxslər mümkün qədər özlərini təcrid etməli, əhalinin sıx topladığı yerlərdən uzaq durmalı, xüsusən də ictimai nəqliyyatda maskadan istifadə etməlidirlər: "Nəzərə almaq lazımdır ki, bu cür tədbirlər universal olmaqla təkə koronavirusdan deyil, o cümlədə qrip, digər koskin respirator virus infeksiyalarından da qorunmağa kömək edir. Ümumilikdə ölkədə epidemioloji durum stabildir və narahatlığa əsas yoxdur".

Ütkər XASPOLADOVA, "Azərbaycan"

### Əlaqə telefonları:

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 538-56-60
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl ki	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl ki müavinləri	- 539-44-91,	Fotoilustrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəssislik	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajjan-news.az az.reklam@mail.ru



www.azerbajjan-news.az



### Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 3679 Sifariş 16

Qiyəti 60 qəpik